



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 01-02 (577-578)

26 yanvar 2018-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Rövşən Bağirov: 2003-2018-ci ilər inkişaf tariximizin qızıl dövrüdür



Səh. 2

Ümumrayon tədbiri keçirildi

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan "Yolka" ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, aqsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.

Bayram tədbirini Heydər Əliyev Mərkəzinin direktoru Hüseməddin Abbasov açıq elan edərək tədbir iştirakçılarına bayram münasibəti ilə təbrik etdi.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev çıxış edərək rayon icra hakimiyyəti başçısının rayon əhəlinə xoş arzularını və təbriklərini çatdırdı. Bildirdi ki, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirilir.

Prezident cənab İlham Əliyevin yürüt-



Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuza dördüncü tarixi səfəri, rayonumuzun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhəlinin sosial-məişət şəraitinin yaxşı-

li çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut etdi.

Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə və Orad kəndində məktəb tikintisinə vəsaitin ayrılması barədə sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verir.

2019-cu ildə qarşıya mühüm vəzifələrin qoyulduğunu qeyd edən nəticə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun uğurla davam etdirildiyini və bunun nəticəsində qarşıdakı illərdə də nailiyyətlərimizin daha da çox olacağına, quruculuq işlərinin davam edəcəyinə əmin olduğunu bildirdi.

Tədbirdə rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.



düyü uğurlu daxili və xarici siyasət nəticəsində 2018-ci ilin də uğurla başa vurulduğunu bildirdi. 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi bütün ölkə ərazisində, rayonumuzda və kəndlərimizdə təntənəli şəkildə qeyd olunduğunu bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün qətiyyətlə inkişaf etdirilir və Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

2018-ci ildə əsas uğurumuz keçirilən Prezident seçkisi oldu. Azərbaycan xalqı, o cümlədən biz leriklilər də cənab İlham Əliyevə, öz xoşbəxt gələcəyimizə səs verdikimizi və Prezidentimizə olan sevgimizi sübut etdik.

Inkişafımızın bariz nümunəsi regionlarda aparılan tikinti-quruculuq işləri və cənab Prezidentin istifadəyə verilən obyektlərin açılışında iştirakıdır. Möhtəram



laşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakter-

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi



20 il əvvəl, 1990-cı il yanvarın 19-da 20-nə keçən gecə Sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadıq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı"na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsinə yad etmək məqsədilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər planına uyğun olaraq 19 yanvar 2019-cu il tarixdə rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, aqsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Şəhidlər" abidə kompleksində ümumrayon anım mərasimi keçirildi.

Rayon icra hakimiyyəti başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, aqsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər "Şəhidlər" abidə kompleksinin önündə ter gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiramla yad etdilər.

Sonra mərasimdə Malik Bağışov adına şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.



Müvafiq tapşırıqlar verildi

Cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbulla qrafikinə uyğun olaraq yanvar ayında ayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Monidigah və Aşağı Amburdərə kəndlərində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.

Qəbulla vətəndaşlar əsasən elektrik təsərrüfatının yenilənməsi, ərazilərdə qazlaşmayan kəndlərin qazlaşdırılması, yeni iş yerlərinin açılması, kənddaxili avtomobil yollarının təmiri, yeni məktəb binalarının tikintisi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görülməli tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.



Rövşən Bağirov:

2003-2018-ci ilər inkişaf tariximizin qızıl dövrüdür

Mü sahibimiz Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirovdur

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin səsverməsi nəticəsində Prezident seçilməsindən 15 il ötmüştür. Ötən dövrü necə xarakterizə edərdiniz?

- Öncə qeyd edim ki, memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin şah əsəridir. Ulu öndərin türk dünyasının birləşməsi və möhkəmlənməsi yolunda gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi olduqca mükəmməl elmi-nəzəri mülahizələr realılıqla əsaslanmaqla, böyük təcrübə və tarixi əhəmiyyətə malikdir. Tərəddüd etmədən demək olar ki, Bakı-Amur magistralının tikintisi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti layihəsi, Şərqi-Qərbi neqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars demir yolu ideyaları Heydər Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində əvəzsiz xidmətləridir.

Bütün türk dünyasının lideri, Şərqi-Qərbi öndər, Qərbdə diplomat, xalqımızın sevimlisi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dünya siyasətinə bələd olan İlham Əliyev Azərbaycan xalqının inamı, etimadı heç də səbəbsiz deyildi. Ulu öndər hələ sağlığında İlham Əliyevdə dövlətə və xalqa sonsuz məhəbbət, Azərbaycanın maneələri dəf edərək magistral xəttə çıxması üçün prinsipiallıq və qətiyyət göstərirdi. Sağlığında demişdi: "Mən İlham əzmiyə qədər inanıram. Mənim başa çatdırı bilmədiyim işləri o başa çatdıracaq". Dahiyanə uzaqgörənliklə deyilmi bu kəlamların bu gün həqiqətə çevrildi?



diyinin şahidiyik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütövlükdə xalqımızın, cəmiyyətimizin seçimidir. Ölkə rəhbərinin yürütdüyü müdrik siyasət, xalqımızın gələcəyinə hesablanmış fundamental keyfiyyət dəyişiklikləri xalqın maraqları üzərində qurulub. Məhz buna görə də Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrini olduqca yüksək qiymətləndirir. Azərbaycanın ötən 15 ildə sosial-iqtisadi sahədə apardığı islahatlar, dövlət idarəçiliyi və insan hüquqlarının daha etibarlı təminatına xidmət edən tədbirlər, ölkənin bütün sahələrdə əhəmiyyətli uğurlar qazanması cənab İlham Əliyevin namizədliyini və növbəti seçkilərdə böyük uğur qazanmasını şərtləndirən əsas amillər sırasındadır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu bərədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yük-



sək səviyyəli milli-dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır".



Öldə edilən bütün nailiyyətlərin miqyası deməyə əsas verir ki, "15 illik hakimiyyət dövrü" ifadəsi fiziki zaman ölçüsünü əks etdirir. Əslində, təhlili bir qədər genişləndirək, dünya dövlətlərinin inkişaf tarixinə nəzər salsaq, mübaligəsiz deyə bilərik ki, bu dövrdə görülməmiş genişmiqyaslı işlər və öldə edilən nailiyyətlər bir çox dünya ölkələrində belə qısa müddətdə qazanılmamışdır. Müstəqillik tarixi 27 il olan respublikamızda ilk illərdə yaranan kaos və iqtisadi tənəzzül olmasaydı ötən 15 ildəki nailiyyətlər daha böyük ola bilərdi.

Son illərdə cənab Prezidentin rəhbərliyi ilə aparılan köklü islahatların nəticəsi-

nə diqqət yetirək: 12 min 300 kilometr yol çəkilib, 443 körpü və yol qovşağı salınıb. Qazlaşdırma 95,7 faizə çatdırılıb. Son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Ölkədə 7 beynəlxalq hava limanı yenidən qurulub. 30 elektrik stansiyası inşa olunub, 4 su anbarı istifadəyə verilib. Sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. 3100 məktəb tikilib və əsaslı təmir olunub. 642 xəstəxana qurularaq istifadəyə verilib. Pensiyalar 8 dəfə artırılıb. 2 milyona yaxın yeni iş yeri açılıb. Ölkə iqtisadiyyatına son 15 ildə 250 milyard ABŞ dolları miqdarında sərmayə qoyulub. Ölkənin valyuta ehtiyatları 45 milyard dollar təşkil edir. Bu rəqəm 2003-cü ildə 1,8 milyard dollar idi. Dövlət büdcəsi hazırda 25 milyard dollar təşkil edir. 2003-cü ildə isə büdcədə 6 milyard manat vardı.

Bütün bunlar müstəqil Azərbaycanın uğurlarıdır. Müstəqilliyin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatında görür.

Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələ-

- Azərbaycan Respublikası sürətli inkişaf dövrünü yaşayır və inkişaf edir. Dağlıq ərazidə yerləşən Lerik rayonunun nümunəsində bu inkişaf özünü necə göstərir?

- Cənab İlham Əliyev ötən dövr ərzində həyata keçirdiyi genişmiqyaslı misilsiz işləri ilə, şəxələndirilmiş iqtisadiyyatla, sürətli inkişaf konsepsiyası ilə, həqiqətən də, hər bir azərbaycanlının Prezidenti olduğunu tam təsdiq etmişdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: "... Mən 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni asırmayım. Mənim bir əməlim var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək".

Prezident həmişə olduğu kimi, yenə də vədina sadıqdır. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır. Azərbaycan Respublikası regionalının sosial-iqtisadi inkişafı Dövlət Proqramları milli iqtisadiyyat sahələrinin inkişafında, regionlardakı mövcud potensialdan, kənd təsərrüfatı və sənayeden, infrastrukturadan səmərəli istifadə etməkdə mühüm rol oynayır. Dövlət Proqramları qəbul edilmiş konkret mexanizmlərlə icra edilməkdədir. Respublikamızın bütün bölgələrində oldu-



ğu kimi, Lerik rayonunda da bu sahədə ardıcıl olaraq işlər görülür, layihələr icra edilir. Son illərdə cənab Prezidentin 4 dəfə rayonumuzu səfəri, açılışlarını həyata keçirdiyi layihələr, imzaladığı sərəncamlar Lerikin davamlı inkişafında mühüm əhəmiyyət daşıyır. Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamlara uyğun olaraq rayonun 50 yaşayış məntəqəsində qazlaşdırma işləri başa çatdırılıb, 54 məktəb, 4 uşaq bağçası, səhiyyə və mədəniyyət müəssisələri inşa edilmiş, onlarla sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuş, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər başa çatdırılmışdır. Əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün yeni transformatorlar quraşdırılmış, 12 yaşayış məntəqəsindəki daxili xətlər sib-kabellə əvəz olunmuş, 35 kVt-luq Lənkeran-Hamarat-Lerik elektrik hava xətti əsaslı təmir edilmiş və Masallı-Telavar-Lerik hava xətti inşa edilmişdir. 04/10 kVt-luq elektrik xətlərində əsaslı təmir işləri aparılmışdır. Lerik şəhərində 16,5 MQ-vatlıq modul elektrik stansiyası tikilmişdir.

Bundan başqa şahid ailələri və Qarabağ müharibəsi əlilləri üçün təkə Lerik şəhərində bir 4 mərtəbəli, bir 2 mərtəbəli 16 mənzilli binalar inşa edilmiş, ərazilərdə 20-dən yuxarı fərdi mənzil tikilmişdir. Müxtəlif vaxtlarda evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlarımız üçün 18 yaşayış evi tikilib istifadəyə verilmişdir. Təkcə 2018-ci ildə 2 Qarabağ Müharibəsi əlilləri üçün, 30 evi qəza vəziyyətində olan vətəndaşlar üçün yeni mənzillərin tikintisinə başlanılmışdır. Son illərdə həm daxili imkanlar, həm də iş adamlarının dəstəyi ilə 8 körpü tikilmiş, kəndə yollarında təmir-bərpa işləri aparılmışdır.

2018-ci ildə Lerik rayonunda 564 nəfər şagird yerlik 10 məktəbin, 100 yerlik Lerik şəhər 2 sayılı körpələr evi-uşaq bağçasının, 50 yerlik Noda uşaq bağçasının tikintisinin başa çatması, Lerik şəhərinin, Şingədulan, Molalan, Sors, Geskon kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı alternativ su xəttinin çəkilməsi, Piran-Vijaker-Hamarat avtomobil yolunun tikintisi, Lənkeran-Lerik yolunun yenidən qurulmasına başlanılması, Lerik şəhərində 48 ailəlik yaşayış binasının, Orand kəndində 180 yerlik məktəb binasının tikintisi ilə bağlı cənab Pre-

zident İlham Əliyevin verdiyi sərəncamlar rayonun inkişafının bariz nümunəsidir. Prezidentin sərəncamları ilə Lerik-Qosmalan-Kəlvəz, Noda-Şingədulan-Xanəgah yollarının əsaslı şəkildə yenidən tikilməsi dövlət başçısının rayonumuzun problemlərinin həllinə göstərdiyi böyük qayğıyı göstərir. Kənd təsərrüfatının inki-

şafı, daimi və müvəqqəti iş yerlərinin yaradılması, fındıq bağlarının, tütün plantasiyalarının salınması, iaşə və ticarət, turizm obyektlərinin açılması əhalinin gələcəsinə müsbət təsir göstərir, dağ rayonunun inkişafına dövlətin qayğısını əks etdirir.

Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə bir şəhid ailəsi üçün 1 hektar ərazidə meyvə bağı salınmışdır. "IDEA" İctimai Birliyin rəhbəri Leyla Əliyevanın, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması məqsədi ilə Cəngəmiran kəndində 2 hektar ərazidə bağ salınmış və 3 nəfər aztəminatlı ailələrə təhkim edilmişdir.

Ümumiyyətlə son illərdə dağ rayonu olan Lerikin inkişafı göz önündədir. Cənab Prezidentin sərəncamı ilə 2008-ci ildə rayon mərkəzi olan Lerik şəhər statusunun verilməsi, küçə və meydanların genişləndirilməsi, park və ziyabanların salınması, fəvvarələrin quraşdırılması, müasir tələblər səviyyəsində işıqlandırma şəbəkəsinin yaradılması və ildən-ilə genişləndirilməsi, küçə və dalarların asfaltlaşdırılması dediklərimizi bir daha təsdiq

etdik.

Lakin bütün bu görülmüş işlər heç də bizi arxayınlaşdırmır. Rayonumuzun inkişafı, gözəlləşdirilməsi ilə bağlı yeni-yeni layihələr icra ediləcəkdir.

mi verdim ki, biz ümumilikdə turizm sənayesini necə yaradacağıq və müxtəlif fərdi layihələr icra ediləcəkdir.

Azərbaycanda turizm inkişafında cənab Prezidentin verdiyi sərəncamlar böyük rol oynamışdır. Bu sərəncamlar turizmin inkişafını sürətləndirmiş və bunun nəticəsində turizm infrastrukturunu yaradılmışdır. Turizm hazırkı inkişafını daha da sürətləndirmək üçün yeni turizm növləri işlənilməli, diqqət insan amilinə, kənd probleminə yönəldilməlidir. Turizm marşrutları tərtib edilməli, yeni obyektlər inşa olunmalıdır. Azərbaycan mətbəxi artıq dünyada məşhurdur. Bu turizm sahəsinin inkişaf etdirilməsində ön planda olmalıdır.

Lerik rayonunun tarixi abidələri, etnoqrafiyası, zəngin təbii və coğrafi şəraiti, turizm üçün geniş imkanlar olduğunu göstərir. Çox qədim zamanlarda, çarizm və Sovet dövründə rayonumuzun ərazisindəki qədim ibtidai dövr insanların məskunlaşdığı qədim məskənlər, mağara və qəbristanlıqlar, daş qutu qəbrləri, türbələr xarici ölkə səyyahlarının, arxeoloqların, tarixçi və botanik alimlərinin, etnoqrafların diqqətini cəlb etmiş və apardıqları elmi tədqiqatlar əsasında elmi əsərlər yazmışlar. Hazırda beynəlxalq tərkibdən ibarət arxeoloji ekspedisiyalar rayonumuzun ərazisində tədqiqat işlərini davam etdirirlər. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov rəhbərliyi ilə Zuvandqaçın sol sahilində qeydə alınmış paleolit dövrünə aid Büzeyir mağarası ən böyük və ən qədim insan düşərgəsidir. İndi bu düşərgənin adı tarix kitablarında Azix, Tağlar, Damicli paleolit düşərgələri ilə birlikdə çəkilir. Bütün bunlar turizm üçün, xarici ölkə vətəndaşları, öz turistlərimiz üçün əvəzsizdir. Ölkəmiz, eləcə də rayonumuz turizm üçün çox əlverişlidir, ən gəlirli sahələrdən birinə çevrilə bilər. Biz yaxın gələcəkdə turizm potensialından geniş istifadə edəcəyik.

Cənab Prezidentin xeyir-duası ilə təməli 2003-cü ildən qoyulan turizm hal-hazırda rayonumuzda inkişaf mərhələsindədir. Artıq 13 turizm istirahət-əyləncə mərkəzlərində eyni vaxtda 800 qonağın qarşılanması və istirahəti üçün hər cür şəraiti olan otellər, koteclər vardır. Obyektlərdə müasir standartlara cavab verən yeni tikintilərin aparılması davam etdirilir. Əgər 2003-cü ildə rayona gələn turistləri barmaqla saymaq mümkün idisə, indi gələnlər 10 min nəfərdən yuxarıdır. Sevindi-



edir.

Lakin bütün bu görülmüş işlər heç də bizi arxayınlaşdırmır. Rayonumuzun inkişafı, gözəlləşdirilməsi ilə bağlı yeni-yeni layihələr icra ediləcəkdir.



- Lerik rayonu qədim tarixə malik bir ərazidə yerləşir. Bunu xarici ölkələr və Azərbaycanın tarixçilərinin, etnoqraflarının, arxeoloq alimlərinin elmi tədqiqatları da sübut edir. Rayonumuzun ərazisindəki tarixi, təbii, mədəniyyət və dini abidələr turizmin inkişafı üçün əlverişlidir. Rayonumuzda turizmi inkişaf etdirmək vaxtı deyilmi?

- Azərbaycanda turizm sahəsinin inkişaf etdirilməsi getdikcə yeni mərhələyə daxil olur. Ölkəmizdə turizmin inkişafını yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanda olan bütün amillərin turizmin sürətli inkişafını şərtləndirdiyini qeyd edib. Prezident bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində deyib. Prezident İlham Əliyev bildirdi ki, turizmin sahəsində gözəl nəticələr var. "Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastr-

ri hallardan biri də odur ki, qonaqlar arasında ölkə vətəndaşları ilə birlikdə Rusiya, Türkiyə, İran, Belarusiya, Ukrayna, Gürcüstan və digər dövlətlərin vətəndaşları da çoxluq təşkil edir.



Söhbəti yazdı: İdris Şükürli, Əməkdar jurnalist.

Şəhid Arif Nuriyev anıldı 20 Yanvar şəhidləri yad edildi

Lerik texniki fənlər təmayüllü liseyində şəhid leytenant Arif Nuriyevin anım mərasimi keçirilmişdir. Tədbirdən öncə liseyin şagirdləri Arif Nuriyevin abidəsi önünə gül dəstələri düzmüş, onun xatirəsinə yad etmişlər.

Liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva demişdir:

- Erməni silahlı birləşmələri Dağlıq Qarabağa tacavüz edəndə liseyimizin yetirməsi, leytenant Arif Nuriyev də silahdaşlarına qoşulub vətənin müdafiəsinə qaldı. Goranboy, Ağdam, Ağdərə ətrafında gedən qanlı vuruşmalar əsl qəhrəmanlıq və şücaət göstərirdi.

İlxıqlar kəndinin düşməndən azad edilərkən yaralanmış, çoxlu qan itirdiyi üçün şəhid olmuşdur. Arif son anda cavuş Bahadır Əliyevə demişdir: "Bahadır, ancaq irəli" - Ordumuzu, əsgər yoldaşlarını daim irəlində görmək istəyən Arif Nuriyevin göstərdiyi rəsadət və qəhrəmanlıq unudulmur, gənclər ondan nümunə götürür, gələcəyə nikbinliklə baxır, qələbəmizə inanırlar.

Liseyin müəllim Dünyaxanım Kərimova, çəğnışaqqərdə hazırlıq rəhbəri, Qarabağ mü-



haribəsinin veteranı, ehtiyatda olan zabıt Arzuman Nəhmətov Arif Nuriyevin döyüşlərdə göstərdiyi əvəzsiz xidmətlərdən fərəhlə danışırdı. Sonra tədbir iştirakçıları liseydə yaradılmış Arif Nuriyev adına muzeydəki qanlı-qadalı illəri xatırladan eksponatlarla baxmışlar. Sonra şagirdlər arasında 20 Yanvar şəhidlərinə, qanlı yazılmış tarixə, müs-

şahlik uğrunda qəhrəmanlıq salnaməsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilmişdir.

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsinə daxil olmuşdur. Azadlığa, istiqlaliyyətə və müstəqilliyə can atan Azərbaycan xalqı müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Faciədən sonra ulu öndər Heydər Əliyevin dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet imperiyasının ölkəmizdə həyata keçirdiyi qanlı aksiyaları ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təselli olmaqla onun mübarizə əzmini yüksəltdi. Mehriban Heydər Əliyevin Azərbaycanı siyasi qaydısından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, bu faciəni törədənə bəyan olunub, müvafiq cinayət işi qaldırılıb.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.

Ərazi icra nümayəndəliklərində hesabat yığıncaqları

Vizəzəmin

Vizəzəmin kənd inzibati ərazi dairəsinin 2018-ci ilin yekunu və qarşıda duran əsas vəzifələrə həsr olunmuş hesabat yığıncağında Elxan Aslanova məruzə etmişdir. Yığıncaqda Lerik RİH başçısının birinci müavini Cəllil Baxçiyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov iştirak etmişlər. C.Baxçiyev yığıncaqda çıxış edərkən respublikamızda, eləcə də rayonumuzda görülən işlərə diqqət yönəltmiş, Azərbaycanın xarici siyasət sahəsindəki uğurlarından, Prezident İlham Əliyevin rayonumuzun inkişafını sürətləndirən sərəncamlarından danışıq, qarşıda duran vəzifələri vurğulamışdır.

Hamaməşə kənd tam orta məktəbinin direktoru Fərman Həşimov, Ə.Musayev adına Vizəzəmin kənd tam orta məktəbinin direktoru Əlişə Əbilov, Vizəzəmin kəndinin sakinləri Rəsul Hüseynov, Qələmirzə Əliyev, Bibyanı kənd sakinli Asəf Ağayev, Vizəzəmin kənd sənətkarlıq klubunun müdiri Ağavərdi Ağayev, Şivəkəran kənd ümumi orta məktəbinin direktoru Hikmət Şərbətov, Kincivo kəndinin Telman Mərayev yığıncaqda çıxış etmiş, təkliflərini bildirmişlər.

İclasda çıxış edənlər Hamaməşə kəndinə elektrik enerjisi verilişinin yaxşılaşdırılması, Vizəzəminə döyən yolun və körpünün təmir olunması, Vizəzəmin kənd klubu üçün binanın tikintisi, ərazidəki kəndlərə qaz verilməsi, Bibyanı kənd yolunun pis vəziyyətdə olması

ərazidəki tibb müəssisələrinin yeni tibb avadanlıqları ilə təchiz edilməsi, rabitə xidmətindəki nöqsanların aradan qaldırılması və s. məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər.

Hesabat yığıncağı yeni vəzifələrini müəyyənləşdirdi və qərar qəbul etdi.

Veri

Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Allahverən Məmmədovun "2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə" yığıncaqda hesabatı dinlənilmişdir.

Yığıncaqda A.Məmmədov cənab Prezident İlham Əliyevin ötetmə ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında nitqinə diqqət yönəltmiş, qazanılmış uğurlardan söz açmışdır. O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının, Prezident Sərəncamlarının Lerik rayonunda müvəffəqiyyətlə icra edildiyini, hazırda işlərin davam etdiyini diqqətə çatdırmış, qarşıda duran vəzifələrdən danışıq.

Məruzə ətrafında Mahir Əliyev, Namiq Zəkəriyev, Vaqif Aloxasov, Heydər Məhərrəmov, Akif Məmmədov, Ədalət Əhadov, Üzeyir Tahirov, Mirzəg Hacıyev mövcud problemlərin aradan qaldırılmasına, torpaqlardan daha səmərəli istifadə edilməsinə dair verilmiş təkliflərin icrasının zəruriliyi bildirildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Ordumuz - qürurumuzdur



Azərbaycanın Milli Ordusuna çağırış uğurla davam edir. Qış mövsümünün əlverişli keçməsi, əsgəryaşlı gənclərin hərbi çağırışa mükəmməl hazırlanması, ən əsası da gənclərin Milli Orduda xidmət etmək üçün həvəslə, böyük inamla yola düşməsi çünki kampaniyasının əhəmiyyətini daha da artırmağa səbəb olmuşdur. Müzəffər ordumuzun aprel döyüşlərində, Günnüt əməliyyatında qələbələri bu inamı daha da artırır.

Ümummilli liderimiz, Heydər Əliyevin ordu quruculuğundakı xidmətləri əvəzolunmazdır. Xalqımızın böyük lider nizamı ordumuzun yaradılmasını, peşəkar hərbiçilərin or-

duya cəlb edilməsini, ordunun müasir texnika ilə təchiz edilməsini, vətənpərvərlik hisslərinin gücləndirilməsini ön plana çəkdi, ölkənin müdafiə qüdrətini, beynəlxalq aləmdə nüfuzunu artırdı. Azərbaycan Prezidenti İlham Əliyev Milli Ordu quruculuğuna, hərbiimizin daim inkişaf etməsinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, işğala məruz qalmış torpaqların azad edilməsinə böyük önəm verir və Prezidentin vurğuladığı kimi bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

- Lerikli gənclər Milli Ordu sıralarına yola düşərkən ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın tezliklə azad olunması, əsgərlikdə olarkən Vətənə can-başla xidmət etməsi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməsi barədə düşünür, qəhrəmanlığımıza oxşamaq istəyirlər. Mən gəncləri söhbət edərkən onlarda ki, Lerikli gənc əsgərlər qulluq etdikləri hərbi hissələrdə hərbi bilik, bacarıq və vərdişləri ilə fərqlənəcək, ordu həyatı gənc müdafiəçilərin həyatına böyük təsirini göstərəcək.

SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Samil Cəyqiyev deyir:

- Azərbaycan övladının, əsgərinin borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır. Çünki torpaqlarımız düşmən tərəfindən işğal olunub, yurdumuzun Dağlıq Qarabağ ərazisi talan edilib, Vətənin müdafiəçiləri, mülki əhali öldürülüb, şikəst olub, əsir götürülüb, əhəlimiz didərgin düşüb. Xeyanətkarların törətdikləri vandalizmin nəticələri aradan qaldırmaq, ərazi bütövlüyümüzü bərpa etmək, dövlətçiliyimizi qorumaq, gənclərin öhdəsinə düşür. Dövlətimiz hərbi xidmətə xüsusi diqqət göstərir ki, bu da öz müsbət nəticələrini verməkdədir.

Pərviz Məlikov

Müasir yol infrastrukturunu yaradırlar

Prezidentin Sərəncamı icra olunur Lənkəran-Lerik yolu ən müasir formada tikilib istifadəyə veriləcək Yeni yol tikintisi bütün parametrləri ilə tələblərə cavab verəcək



Respublikamızda müasir yol infrastrukturunun yenidən qurulması, yeni körpülərin və yolaçıların tikilməsi, magistral yolların salınması kimi sosial yönümlü tədbirlərin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Prezidentin açıq mərasimində iştirak edir, göstəriş və tövsiyələrini əsirgəmir. Ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması hazırda intensiv şəkildə davam etməkdədir.

İri yol magistralının, şəhərlərarası yol şəbəkəsinin yaradılmasından sonra rayonlararası və kənd yollarının tikintisi diqqət mərkəzindədir. Ötən il Prezidentin sərəncamı ilə 28 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 26 kilometr olan Piran-Hamarat-Vijaker avtomobil yolu istifadəyə verilibmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək Prezident İlham Əliyev çıxışında demişdir: "Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20


kilometrdən çoxdan, bir neçə kəndi birləşdirən 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu aqılıb. Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqçıl yerlərdədir". Prezident onu da qeyd edib ki, gələn il biz Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş yolu tikib, vətəndaşların sərəncamına verəcəyik.

Cənab Prezident 15 oktyabr 2018-ci il tarixində "Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması" ilə bağlı tədbirlər haqqında" Sərəncam vermiş və bu yolun tikintisinə başlanmışdır. Sərəncamda göstərilən kimi son illərdə yağın aramsız yağışları nəticəsində uzunluğu 55 kilometr olan Lənkəran-Lerik avtomobil yolunda çoxlu sürüşmə və uqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdır. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlı-

ğını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdır.

Yol iqtisadiyyatın şah damarı, mədəniyyət, rahatlıq deməkdir, vaxta qənaətdir. Lənkəran-Lerik yolunun müxtəlif hissələrində qızğın iş gedir. Yolda işləyən fəhlələr, mexanizatorlar, mühəndis texniki işçilər əl fədakarlıq göstərirlər. Uçqun təhlükəsi olan ərazilərdə möhkəm dəmir-beton daşlar qurulur, sərt qayalaq, döngələr ləğv edilir, yolun çiyin hissələri genişləndirilir. Eyni zamanda genişləndirilmiş Lerik-Lənkəran yolundakı körpülər, suötürücü qurğular yenidən tikiləcək. Əsas işlər görüldükdən sonra yolun asfalt-beton tikintisinə başlanacaqdır.

"Lerik" qəzeti tikinti zamanı çekilmiş fotosəhifələri təqdim edir. Biz görülmüş işlər barədə yazılar dərc edəcəyik.



Şəhid məzarı

Yolçu!
Ayaq saxla,
Bir dayan görək.
Bu şəhid məzarın
Bölünmüş ürək.
Al qanı torpağa
çilənib onun.
Səvidiyi yolunu
Gözləmir onun.
Bu şəhid məzarın
canlı tarixdir,
Onun çəkdiyini
Bir kimsə
bilmir.

İdris Şükürtü

Şəhidlik zirvəsi - müstəqilliyə gedən yol

Lerik Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirləri keçirilmişdir.

Rayon Təhsil Şöbəsi ilə razılaşdırılmış iş planına əsasən 14-16 yanvar 2019-cu il tarixlərində rayonun ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərinin iştirakı ilə "Tariximizin qan yaddaşı" mövzusunda tarix dərsləri keçirilmişdir. Mərkəzin əməkdaşları və tarix müəllimləri şagirdlərə 20 Yanvar faciəsi ilə əlaqədar ətraflı məlumat vermiş, bu şəərəfli tariximiz barədə dərslər tədris etmişlər. Məktəblilər 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı filmə baxış keçirmişlər.

Mərkəzdə rayon məktəblilərinin "Qanlı şənbə günü" mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra qaliblər mükafatlandırılmışdır.

Mərkəzdə Lerik Rayon Rəsm Qalereyasının təşkilatçılığı ilə "20 Yanvar uşaqlarının gözü ilə" adlı məktəblilərin rəsm əsərlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş olunmuş, rayonun idarə və müəssisələrinin kollektivləri sərgiyə böyük maraqla baxmışlar.



Rayonun mədəniyyət işçilərinin iştirakı ilə "Şəhidlik zirvəsi- müstəqilliyə gedən yol" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə faciə qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüseynmədin Abbasov, Lerik Rayon Rəsm Qalereyasının direktoru Mükəfət Yaqubov, rayon

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sevil Ağayeva və "Uzunömürülülər" Muzeyinin direktoru Dilərə Fətullayeva çıxış edərkən bu ağır, lakin şərəfli tariximizdən, müstəqillik və azadlıq uğrunda canlarını qurban vermiş gənəhəsiz insanların qəhrəmanlıq salnaməsindən söhbət açmışlar.

Bahar Mürsəliyeva

Azadlıq eşqi



Elxan Əliyev

1990-cı il Yanvar hadisələrindən 25 il keçir. Lakin hər bir azərbaycanlıya ele gəlir ki, bu müdhi hadisələr, sovet ordusu tərəfindən azadlıq çarçılarna tutulmuş qanlı divan indəcə baş verib. Her il yanvarın 20-də insanları səksəkəyə salan güllə viyultları, tank, mermi səsləri o illərimiz qanlı hadisələrini gözəlimiz önündə yenidən canlandırır. Ancaq xalqımız həmin günü təkca

hüzün kimi yox, həm də qəhrəmanlıq günü kimi qeyd edir. Küçələr, meydanlar azadlıq arzusunda, istəyində olan soydaşlarımızın qanına boyansa da, oğul və qızlarımız sovet ordusunun qəddarlığı, amansızlığı ilə üz-üzə dayansa da, xalq qorxmadı, geri çəkilmədi.

Qürurla deyə bilərik ki, Azərbaycan xalqı da öz azadlığı və müstəqilliyi yolunda ağır faciə və müsibətlərdən keçmişdir. 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda ən faciəli, həm də ən şərəfli bir səhifədir.

Uzun illər müstəmləkə altında olan, lakin heç vaxt azadlıq hissini itirməyən xalqımız XX əsrdə yaranmış bütün fərsətlərdən istifadə etməyə çalışıb. Keçən əsrin əvvəllərində rus imperiyasının dağılmasından istifadə edən Azərbaycan xalqı Şərqdə, eləcə də öz tarixində ilk müstəqil, demokratik dövləti qurdu.

Həmin dövrdə dünyada, eləcə də daxil olduğumuz regiondakı vəziyyət bu müstəqil dövləti qoruyub saxlamağa imkan vermədi. Ömrümüzün qısa müddətli olmasına baxmayaraq, qazanılmış bu müstəqillik xalqımızın siyasi şüurunda ele dərin iz buraxdı ki, əsrin sonunda Sovet imperiyasının dağılma prosesində mehiz Azərbaycan xalqı müstəsna rol oynadı.

Azərbaycan tarixi ərazisi olan Dağlıq Qarabağ torpaqlarına ermənilər tərəfindən irəli sürülmüş iddialardan hiddətlənən Azərbaycan xalqının milli oyanışı o qədər güclü oldu ki, imperiyanı qoruyub, saxlamaq istəyən insanlar bundan qorxuya düşdülər. Azərbaycanlı proseslər artıq bütöv imperiya üçün qorxu yaradırdı. Hansı vasitə ilə olursa-olsun, Azərbaycan milli azadlıq hərəkatı böyüməliydə. Mehiz bu səbəbdən 1990-cı il yanvarın 20-də keçmiş Sovet

qoşunları Bakıya daxil olaraq, misli görünməmiş qıynlar törətməyə başladı. Qırğınlardan törədən qüvvələr bununda da milli azadlıq hərəkatını boğduqlarını zənn etdilər. Lakin 20 Yanvarda şəhid olmuş insanların rus qoşunlarının əhatəsində keçirilən dəfn mərasimi sübut etdi ki, bu xalqın qəlbində baş qaldıran milli azadlıq hissini boğmaq, susdurmaq mümkün deyil.

Azərbaycanın daxilində və xaricində 20 Yanvar hadisələri haqqın çox danışılıb, çox yazılıb. Bu hadisələrə müxtəlif cür qiymətlər də verilib. Lakin 20 Yanvar hadisələri əsl qiymətini ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə qaytdıqda sonra tapa bildi.

Hadisələrə siyasi qiymət verən Milli Məclis bu hadisələrin törədilməsində o vaxtı sovet rəhbərliyini günahkar hesab etdi. İl-ler keçir, 20 Yanvar faciəsi zaman baxımından bizdən uzaqlaşsın da, hadisələrin mahiyyəti, dəyəri, əhəmiyyəti gündən-günə çoxalır. Hələ çox illər keçəcək, lakin 20 Yanvarda şəhid olan həmvətənlərimizin xatirəsi isə heç bir zaman unudulmayacaq.

Bir ömrün unudulmaz anları



Gəncliyi arxada qoyan illər

İnsan həyatının ən şirin anları, alqatmaq arzulan uşaqlıq və gənclik illərinə təsadüf edir. O illərə qayıtdıca insan özünü yaşam tarzını hiss edir, duyur, anılır, gələcək həyat yollarını yaqınlaşdırır. Arzu, niyyət göyden düşür. Gerek təbiyəli və ədəb-ərkanlı böyüyən, ata-ana nəvazışından sonra müəllimin tərbiyəsi ilə böyüyən, elm və mərifət kəsb edəsən, təkə öz işini elmi bilik qazanmaqla bitirməyəsən, həm də torpağı, yurdu, Vətəni sevməyi, onu qorumağı bacarasən, səni yetirən xalq övlad kimi sani sevsin.

Gəncliyi arxada qoyan illər Balas Xanbaba oğlundan uzaqlaşdıca, ömrün mənalı, yadda qalan çağları, onu şəxsiyyət kimi formalaşdırən illərə əvəz olunurdu.

Gəlin ömürdə naxışlar buraxmış illərə birlikdə səyahət edək. Balas Mehərrəmov 1932-ci ildə anadan olmuş, Kəlvəz kənd məktəbində təhsil almışdır. 1955-ci ildə API-nin tarix fakültəsini bitirmişdir. Həmin il Astarxanbazar (indiki

RPK-in ümumi şöbəsinin müdiri vəzifəsində 20 il müddətində işləmişdir. 1992-1997-ci illərdə rayon Məşğulluq Mərkəzində baş mütəxəssis təyin edilmişdir. Sonra M.Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbində müəllim olmuşdur.

Bax, bu da ömrün müdriklik dövrünə aparən illərin yadda qalan qısa xronologiyası.

O, sədaqətli dost idi

Lerik Rayon Veteranlar Şurasının sədri, uzun müddət Balas Mehərrəmovla RPK-da işləyərək dostluq etmiş Hidayət Başirov ötən illərə körpü qoyur:

- Mən Balas Mehərrəmovu onun yeniyetməlik dövründən tanıyıram. Daha doğrusu, elə bir yaş fərqi olmasa da, xasiyyətimiz, söhbətimiz tuturdu, bir-birimizi yaxşı başa düşür-



dük, sevincimiz, kədərimiz bir idi. Bəzən yaxınlaşmağa açma bilmədiyimiz sirləri bir-birimizə açar, çətinə düşəndə birlikdə düşünüb həll edərək, istirahət vaxtımızı da birlikdə keçirirdik. Dostluğumuz, etibarımız gənclik illərindən başlanırdı. O, sınamış dost, etibarlı yoldaş, səxavətli insan, deqikliyi, dü-


rüstlüyü sevən vəzifə adamı olduğuna dönə-dönə sübut etmişdi... - Hidayət müəllim xəyalən ötən illərə baş vurur, dostunu göz önünə gətirərək deyir: - O insan xoşbəxtdir ki, özünü həmişə cəmiyyətdə, insanlarla ehatəsində hiss edir, el arasında yaxşı mövqə tutur. Mərhum Balas dostum qeyd elədiyi müsbət keyfiyyətlərə yanaşı, vətənpərvərliyi, yurd təəssübkeşliyi, ziyalı mövqeyi, özge dərdi ilə yaşamağı bacarması ilə seçilir. İşlədiyi vəzifələrdə özünü memur kimi aparmırdı, sadəliyi, konkretliyi, müsbət insani xarakteri ilə fərqlənirdi... Eləcə də ömrü sürüb getdi...

Həmişə xatırlanır

Balas Mehərrəmov dəyərli bir ömür yaşadı. Ömür adlı Tann vergisini, əmanət axar çaya bənzətmək olar. Dünəndən bu günə, sabaha doğru gah gur, gah aramla, gah dal kimi səssiz-səmsiz axır.

İdris Şükürli

Cəllabədi rayonuna təyinat almış, Privolnı kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1957-ci tədris ilindən 1959-1964-cü illərdə Kəlvəz kənd 7 illik məktəbinə tarix müəllimi işləməyə göndərilmiş, həm də dərslə yanaşı müdiri kimi fəaliyyət göstərmişdir. 1964-cü ildə partiya işinə irəli çəkilmiş, 1971-ci ilə kimi Lerik RPK-də katib köməkçisi işləmişdir. 1991-ci ilin oktyabr ayının sonuna kimi Lerik



Əliməmməd Ağazadə

Tankların üstünə yeridi hamı, Her bir qəlbini olar, arzusu, kamı. Tann sevir onu, seven adamı, Səpdi yurd daşına qanı Şəhidlər.

Her biri səmada gəzib dolaşdı, Günəş tək səmadan yera nur saçdı. Quş kimi hər biri qanad açdı, Çiçəyə büründü hər yan Şəhidlər.

Qanı ilə bəzədi ana torpağı, Onlar qaldınlar göyə bayrağı. Müstəqil dövlətdə bu gözəl çağı, Bizə bəxş edibdir uca Şəhidlər.

Her biri səmada şimşək tək çaxdı, Ölümün gözünə onlar dik baxdı. Qəlbədən dodaqlara söz kimi axdı, Tarixə ad-sani yazdı, Şəhidlər.



Əkrəm Xürəmi, Əfqanıstan, Gündüz şəhəri

Məni səhralara eşqin salıbdır, Söylə ay quşcuğaz, hardan gəlmisən?

Ban dərdlərimi indi bilirsən? Qan-qadadır, müharibə görürsən? Sən azad bir quşsan, hey ucaçaqsan, Söylə ay quşcuğaz, hardan gəlmisən?

Ömrümün hər anı-ölüm qarşımda, Məmlər partlayır, bölür daşı da. Öləm ötür, silinmir göz yaş da, Söylə ay quşcuğaz, hardan gəlmisən?

Uç, uş quşcuğazım, bizim ellərə, Bülbüden salam de tənha güllərə. Salam yetərəsən esən yollərə, Söylə ay quşcuğaz, hardan gəlmisən?

Söylə, quşcuğaz

"Əfqanıstan dəftəri"ndən

Dağların başını duman alıbdır, Vətən bağlarında gülüm qalıbdır.

Prostat vəzin ultrasəsle müayinəsi

Həkim məsləhəti



Prostat vəzi həyatı orqan olmayıb, yalnız kişilərə məxsusdur. Prostat vəzi sidik kisəsinin arxasında və düz bağırsağın önündə yerləşmiş təxminən 20 qram çəkiyə və 25 sm həcmə malik şabəladəbanzər konsistensiyası yumşaq orqandır. Prostat vəzin funksiyası sperm hüceyrələrinin hərəkət sürətini artıran xüsusi maddə ifraz etməkdir.

Prostat vəzin xəstəlikləri orta yaş həddini keçmiş kişilərdə tez-tez rast gəlinir. Bu xəstəliklərdən ən çox təsadüf edilənləri prostat vəzin iltihabı (kəskin və xroniki prostatit) və prostat vəzin xoş xassəli hiperplaziyasıdır ("adenoma"). Bundan başqa prostat vəzin kistaları, dağları, prostat vəzin bəd xassəli şişləri və s. müasir dövrdə passiv və düzgün həyat tərzi keçirməyən kişilərin baş beləsinə çevrilmişdir.

Prostat vəzin qeyd etdiyimiz bütün xəstəliklərinin diaqnostikasında ultrasəs müayinə əvəz olunmazdır. Prostat vəzin USM həyata keçirilərkən sidik kisəsinin dolu olması və düz bağırsağın boş olması diaqnostikani asanlaşdırır və doğruluğunu şərtləndirir.

Prostat vəzin xəstəlikləri zamanı xəstələr ən çox narahat edən diu-rezde (sidik ifrazı) yaranan problemlərdir. Belə ki, sidik ifrazı çətinləşir, sidik kisəsinin tam boşalmaması hissi yaranır, sidiyin ikiləşməsi, damcı şəklində gəlməsi, aralıqda (düz bağırsağdan ön proyeksiyada), qarın nahiyədə (qarın aşağı hissə-

Ağşın Hüseynov, həkim

"Lerik" də oxuyun:

- ← **Dünya ən nadir ağac Qaraçöhrə Lerikdə bitir?**
- ← **Lerik alimlərinin tədqiqatlarında.**
- ← **Necəsən, Aşiq Əlifəğa Əmioğlu?**
- ← **Sən kimsən? Bağa qınından çıxdı, qının bəyənmedi...**

Azərbaycan Respublikası Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş əlavə və dəyişikliklərlə əlaqədar 6 saylı dəyişikliklər Ərazi Vergiləri İdarəsinin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə keçirilən görüşlərdə 6 saylı Ərazi Vergiləri İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin rəhbəri vergi xidmət müşaviri, Eldəniz Kəromov və həmin şöbənin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Malik Xosrovov 8 yanvar 2019-cu il tarixdə Lerik şəhərində Heydər Əliyev Mərkəzinin konfrans zalında, Lerik rayonunda fəaliyyət göstərən vergi ödəyiciləri ilə keçirilən görüşdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə vergi ödəyicilərinə aşağıdakı mövzularda məlumat verdi. Sonra onları maraqlandıran suallar cavablandırıldı.

Təbassüm MMC rəhbəri Akif Əliyev, ERA firmasının direktoru Səxavət Zeynalov, fərdi sahibkarlar Azad Məlikov, Ramiz Qafarov çıxış edərək suallar verdilər.

Ölkə Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycanı həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti ilə bağlı vergi ödəyicilərinə uyğun olaraq təkmilləşdirildi. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə çox mühüm dəyişikliklər edilmişdir. Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölge" iqtisadiyyatının miqyasının azaldılması, vergi ödəmə bazasının genişləndirilməsi, vergi inzibatiyyətinin təkmilləşdirilməsi, müvədd və yeni vericilərin vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir.

Kölge iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özal sektordə çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

Vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özal bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergiləri üzrə vergi güzəştlərinin verilməsi qeyd etmək olar. Dəyişikliklə əsasən aylıq əməkhaqqı 8000 manata qədər

Vergi Məcəlləsində dəyişiklik

olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib. 8000-dən yuxarı olan məbləğə müddəli işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə gətirməsi deməkdir. Bu vergi güzəştinin tətbiqində əsas hədəf «kölge iqtisadiyyat»-nın həcmnin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özal bölməsində işgüzar aktivliyini daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai işə sektorunda dövriyyənin rəsmiləşdirilməsində ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçılardan stimullaşdırılması məqsədilə istehlakçılar tərəfindən belə obyektlərdə xərclənən vasitələrin ƏDV-sinin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur.

Istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai işə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaqdır. Bu qaydalardan tətbiqi ilə bağlı əlavə olaraq prosedurların özdəndə əks etdirən qanunvericilik aktı qəbul olunacaqdır.

Istehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm şəffaflığın təmin edilməsi baxımından, həm də vergi ödəyicilərinin ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərməsinə müsbət təkan verəcəkdir. Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərsəndə vergi uqotundə olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron sığortə üçün maye) və aksiz dərəcələrinin artırılması və s. vardır.

Sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərinin təqdim etdikləri mala (işə, xidmə-



tə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladığından adətən gəlirlərinin və xərclərinin uqotunu aparmamağa və əməliyyatların lazımı qaydada sadələşdirilməməyə meylli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşır. Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalər əsasən sadələşdirilmiş vergitutma metodunu tətbiq etməyə hüququ olan şəxslərin dairəsi məhdudlaşdırıldı. Dəyişikliklə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehlak fəaliyyətinin, tədanasatı nəzarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, 10 dəqiqədən kanarda qalmayı. Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və işə sahələrinə nağdsız ödənişlər üzrə güzəştlərinin verilməsi və inzibati sığortə zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vasitəsinin silinməsinin dayandırılması istiqamətində vergi ödəyicisi omaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Vergi Məcəlləsinə vergi inzibatiyyətinin təkmilləşdirilməsi məqsədilə də bir sıra dəyişikliklər edilib. Bunların arasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, vergi ödəyicisinin iqtisadi marağ mərkəzinin olduğu yer üzrə uqota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləndirilməsi mexanizminin təkmilləşdirilməsi və s. dəyişikliklər yer alır.

Bundan başqa Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəliliyini yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların arasında dəqiqləşdirilməsi

de iştirak edən investorioların əmək vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhməlin satışına vergi güzəştinin tətbiqi edilməsi və həmin hissənin sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sosialiyyətlə dəyişikliklər də əks olunub. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərin malların dövriyyəsinin uqotunun aparılmasında halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır.

Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kanarda qalmayı. Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və işə sahələrinə nağdsız ödənişlər üzrə güzəştlərinin verilməsi və inzibati sığortə zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vasitəsinin silinməsinin dayandırılması istiqamətində vergi ödəyicisi omaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Vergi Məcəlləsinə vergi inzibatiyyətinin təkmilləşdirilməsi məqsədilə də bir sıra dəyişikliklər edilib. Bunların arasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, vergi ödəyicisinin iqtisadi marağ mərkəzinin olduğu yer üzrə uqota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləndirilməsi mexanizminin təkmilləşdirilməsi və s. dəyişikliklər yer alır.

Bundan başqa Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəliliyini yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların arasında dəqiqləşdirilməsi

vergi tuturdu. Bununla da, sahibkarlıq subyektlərinə şeffaf uqot aparıldıqları halda əlavə vergi güzəştini verəcək və onlar tərəfindən təsisçilərinə (payçılara) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaqdır.

Eyni zamanda dəyişikliklərdə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmək, torpaq və əlavə ƏDV üzrə güzəştlərinə nəzərdə tutulduğunu diqqətə çatdırmaq istərdim.

Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər tərəfindən istehlak və əməl məqsədilə texnika, texnologiyadan istifadə və qurğuların idxalı 7 il müddətində ƏDV-dən azad edilir. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klasteri şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətində gəlir (mənfəət) vergisindən azad edilir.

Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətdən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmək vergisindən azad edilir. Həmin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplardan startap fəaliyyəti üçün şəhərdənəmə alındıqdan etibarən 3 il müddətində gəlir və mənfəət vergisi ödənilmədən azad edilir.

Redaktor
İdris ŞUKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"
qəzetinin redaksiyası
H/A: AZ05AIB33080019447400220174
VOEN: 6300050071

Lisensiyaya № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS
mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.
Tiraj: 500
Sifariş: 36

